

**AZƏRBAYCAN RESPUBLİKASI**  
**AUDİTORLAR PALATASI SƏDRİNİN**  
**SƏRƏNCAMI**

**Bakı şəhəri**

**№1/66**

**26 sentyabr 2018-ci il**

**Azərbaycan Respublikasında auditor xidmətinin təşkilinin yaxşılaşdırılması üzrə  
əlavə tədbirlər haqqında**

Azərbaycan Respublikasında auditor xidməti sahəsində çevik idarəetmənin təşkilinin təmin edilməsi, auditor xidmətinin keyfiyyətinin yüksəldilməsi, auditor xidməti bazarında şəffaflığın təmin edilməsi və haqsız rəqabətin aradan qaldırılması, habelə korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizədə auditorların qanunvericiliklə müəyyən olunmuş vəzifələrinin yerinə yetirilməsini təmin etmək və xarici audit təcrübəsində tətbiq olunan innovativ yeniliklərin tətbiqini genişləndirmək məqsədilə **qərara alıram**:

1. Auditdə innovasiyaların tətbiqi idarəsinin rəisi E.İbrahimova, Maliyyə və təşkilati-texniki təminat idarəsinin rəisi V.Rəhimova və sədrin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbova tapşırılsın ki, Auditorlar Palatası Şurasının 2018-ci il 16 aprel tarixli 299/2 nömrəli qərarının 4-cü bəndinə əsasən onlara icrası həvalə olunmuş “Auditorun şəxsi kabinetini” elektron portalının yaradılması sahəsində yol verilmiş gerilik aradan qaldırılsın və bir ay müddətində işin yerinə yetirilməsi təmin edilsin.

2. Auditor təşkilatlarının rəhbərlərinə və sərbəst auditorlara tapşırılsın ki, 2018-ci ilin noyabr ayı ərzində Auditorlar Palatası tərəfindən yaradılacaq “Auditorun şəxsi kabinetini”ndə qeydiyyatdan keçmələrini təmin etsinlər.

3. Auditin təşkili və kadr hazırlığı idarəsinin rəisi S.Gülməmmədova, Auditdə innovasiyaların tətbiqi idarəsinin rəisi E.İbrahimova, sədrin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbova və Palatanın Şurası yanında Milli auditə dəstək və məcburi audit üzrə komitənin sədri Z.Hüseynova tapşırılsın ki, 2018-ci ilin oktyabr ayı ərzində auditorlar tərəfindən məcburi audit xidmətinin göstərilməsinə başlanılması barədə Auditorlar Palatasını məlumatlandırmağın qaydası və forması barədə tövsiyələrin hazırlanmasını təmin etsinlər.

4. Auditor təşkilatlarının rəhbərlərinə və sərbəst auditorlara tapşırılsın ki, 2018-ci ilin noyabr ayından etibarən auditor xidmətinin göstərilməsinə başlanılması barədə bu sərəncamın 3-cü bəndində nəzərdə tutulan qayda və formaya uyğun olaraq Auditorlar Palatasını məlumatlandırınlar.

5. Auditin təşkili və kadr hazırlığı idarəsinin rəisi S.Gülməmmədova, Palatanın Şurası yanında Standartlaşdırma və metodologiya üzrə komitənin sədri N.Abbaslıya və sərbəst auditor N.Axundova tapşırılsın ki, bu ilin noyabr-dekabr aylarında 2018-ci il üzrə “Auditor təşkilatları və sərbəst auditorlar üçün auditin aparılmasına dair tövsiyələr”in hazırlanması təmin edilsin.

6. Auditin təşkili və kadr hazırlığı idarəsinin rəisi S.Gülməmədova, sədrin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbova, Auditdə innovasiyaların tətbiqi idarəsinin rəisi E.İbrahimova tapşırılsın ki, bu ilin noyabr-dekabr aylarında 2018-ci il üzrə qanunvericilikdə nəzərdə tutulmuş məcburi audit subyektlərinin siyahısının hazırlanması və Palatanın saytında və sosial şəbəkələrdəki səhifələrində yerləşdirilməsi təmin edilsin.

7. Auditdə innovasiyaların tətbiqi idarəsinin rəisi E.İbrahimova, sədrin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbova, "Deloitte and Touche" MMC-nin direktoru N.Kərimova tapşırılsın ki, 2018-ci ilin noyabr ayı ərzində səhmdar cəmiyyətlərdə audit komitələrinin yaradılmasına dair tövsiyələrin hazırlanması təmin edilsin.

8. Bu sərəncamın icrasına nəzarət Auditin təşkili və kadr hazırlığı idarəsinin rəisi S.Gülməmmədova həvalə edilsin.

**Palatanın sədri**

**Vahid Novruzov**